

**Təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallarda nağdsız əməliyyatlar aparən ödəniş kartı istifadəçiləri üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının Visa Beynəlxalq Xidmət Assosiasiyasının dəstəyi ilə təşkil etdiyi “Visa kartları ilə ödəniş qazandırır” adlı tirajlı stimullaşdırıcı lotereyanın şərtləri**

**1. “VISA KARTLARI İLƏ ÖDƏNİŞ QAZANDIRIR” TİRAJLI STİMULLAŞDIRICI LOTEREYANIN KEÇİRİLMƏSİNİN HÜQUQİ ƏSASI VƏ ONUN KEÇİRİLMƏ MƏQSƏDİ**

**1.1.** Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Təşkilatçı) və Visa Beynəlxalq Xidmət Assosiasiyasının (bundan sonra – Tərəfdaş) dəstəyi ilə keçiriləcək “Visa kartları ilə ödəniş qazandırır” adı altında tirajlı stimullaşdırıcı lotereya (bundan sonra – lotereya) “Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydası” ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

**1.2.** Təşkilatçı tərəfindən keçirilən lotereyanın əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli, 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın 3.9.2-ci yarımbəndində müəyyən edilmiş tədbirlər üzrə Mərkəzi Banka verilən tapşırıqın icrası çərçivəsində əhalinin təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallarda ödəniş kartlarından istifadəyə stimullaşdırılması, nağdsız ödəniş vərdişlərinin formalaşdırılması və iqtisadiyyatda nağdsız dövriyyənin artırılmasıdır.

**1.3.** Lotereya Mərkəzi Bankla Visa Beynəlxalq Xidmət Assosiasiyası arasında 10.07.2019-cu il tarixində imzalanmış Niyət Protokolunun (Memorandum) icrası üzrə fəaliyyət planında nəzərdə tutulmuş “*Nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə birgə lotereyanın keçirilməsi*” tədbiri əsasında təşkil olunur.

**2. ŞƏRTLƏRDƏ İSTİFADƏ EDİLƏN ƏSAS ANLAYIŞLAR**

**2.1. Təşkilatçı** – lotereyanı keçirən Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank). Yerləşdiyi ünvan: AZ1014, Azərbaycan, Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90, tel: (+99412) 493-11-22, faks: (+99412) 493-55-41;

**2.2. Tərəfdaş** – lotereyanın keçirilməsi üçün maliyyə dəstəyi göstərən Visa Beynəlxalq Xidmət Assosiasiyası (bundan sonra – Visa). Yerləşdiyi ünvan: ABŞ, Kaliforniya 94404, Foster City, Metro Center Boulevard 900;

**2.3. iştirakçılar** – təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallarda nağdsız əməliyyatlar apararaq lotereyada iştirak hüququ qazanmış ödəniş kartı istifadəçiləri;

**2.4. kart istifadəçisi** – kart sahibi və ya kartdan istifadə etmək hüququ olan şəxs;

**2.5. bank** – Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən banklar və milli poçt operatoru;

**2.6. xidmət mərkəzi** – prosessinq fəaliyyətini həyata keçirmək hüququ olan hüquqi şəxs;

**2.7. “cashback”** – lotereyada iştirak etmiş və qalib olmuş kart hesabına udulmuş vəsaitin mədaxil edilməsi;

**2.8. eyniləşdirmə nömrəsi** – xidmət mərkəzi tərəfindən kart istifadəçisini eyniləşdirməyə imkan verən unikal nömrə;

**2.9. təsərrüfat subyekti** - ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması üçün POS-terminal quraşdırılmış obyekt;

**2.10. əməliyyat** – kartla POS-terminal vasitəsilə ticarət, məişət və digər növ xidmətlərin, habelə vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının tam və ya qismən ödənilməsi.

### **3. LOTEREYANIN TƏŞKİLİ VƏ KEÇİRİLMƏ QAYDALARI, UDUŞUN ŞƏRTLƏRİ**

**3.1.** Lotereya 1 mart 2020-ci il tarixindən 30 aprel 2020-ci il tarixinədək keçiriləcək və 2 tirajda təşkil ediləcəkdir:

**3.1.1.** 1-ci tirajın uduş fondu 15 aprel 2020-ci il tarixində oynanılacaqdır (tiraj 01.03.2020-dən 31.03.2020-ə qədər olan dövrü əhatə edir);

**3.1.2.** 2-ci tirajın uduş fondu 15 may 2020-ci il tarixində oynanılacaqdır (tiraj 01.04.2020-dən 30.04.2020-ə qədər olan dövrü əhatə edir).

**3.2.** Tirajın keçirildiyi dövrdə Azərbaycan Respublikasının ərazisində emissiya edilmiş “Visa” ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallarda minimum 5 (beş) manat məbləğində nağdsız əməliyyat aparan kart istifadəçiləri lotereyada iştirak hüququ əldə edirlər.

**3.3.** Tiraj dövründə 5 (beş) manat və ondan yuxarı məbləğdə aparılan hər bir əməliyyat iştirakçıya bir şans qazandırır.

**3.4.** Lotereyada iştirak hüququ verməyən əməliyyatlar:

**3.4.1.** korporativ kartlarla aparılan əməliyyatlar;

**3.4.2.** ləğv edilmiş (reversal) əməliyyatlar;

**3.4.3.** istifadəçisi eyniləşdirilməyən kartlarla aparılan əməliyyatlar.

**3.5.** Hər tirajda bir eyniləşdirmə nömrəsi yalnız bir dəfə uduş qazandıra bilər.

**3.6.** Lotereyanın ümumi uduş fondu 33000 (otuz üç min) manat təşkil edir. Hər bir tirajın uduş fonduna (vergi daxil olmaqla) hər biri 110 (bir yüz on) manat olmaqla 150 (bir yüz əlli) ədəd uduş məbləği daxildir. Hər bir tirajın uduş fondu 16500 (on altı min beş yüz) manat təşkil edir.

**3.7.** Lotereyanın uduş fondu Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90 ünvanında oynanılacaqdır.

**3.8.** Uduş fondunun oynanılması kompüterin xüsusi proqramı (bundan sonra "proqram" adlandırılacaq) vasitəsilə təsadüfi seçim əsasında həyata keçirilir.

**3.9.** Bu şərtlərin 3.2-ci bəndində göstərilmiş şərtlər çərçivəsində əməliyyat aparılmış kartlara xidmət mərkəzləri tərəfindən Təşkilatçının tələblərinə uyğun olaraq eyniləşdirmə nömrələri təyin ediləcəkdir.

**3.10.** Hər bir eyniləşdirmə nömrəsi bu şərtlərin 3.3-cü bəndində göstərilən şərtə uyğun olaraq müvafiq şans sayı qədər proqrama daxil edilir. Proqram lotereyanın oynanıldığı tirajın uduş fondunun sayına uyğun olaraq təsadüfi eyniləşdirmə nömrələrini seçir. Həmin nömrələr uduşlu sayılır.

**3.11.** Uduş fondu oynandıqdan sonra oyunun nəticələrinə (qalib gəlmiş eyniləşdirmə nömrələri göstərilməklə) dair akt tərtib edilir.

**3.12.** Akt tərtib edildikdən sonra Təşkilatçı tərəfindən qalib gəlmiş eyniləşdirmə nömrələri 3 (üç) iş günü ərzində aidiyyət xidmət mərkəzlərinə təqdim ediləcək, xidmət mərkəzləri isə 2 (iki) iş günü ərzində eyniləşdirmə nömrələrinə əsasən müvafiq olaraq qalib gəlmiş kart nömrələrini banklara təqdim edəcəkdir. Banklar 10 (on) iş günü ərzində təqdim edilmiş kart nömrələrinə əsasən kart istifadəçilərini müəyyən edərək lotereyada qalib olduqları barədə onlara məlumat verəcək, eyni zamanda qalib kart istifadəçilərinin sayı və eyniləşdirmə nömrələrini Təşkilatçıya təqdim edəcəkdir.

**3.13.** Lotereyada qalib olmuş iştirakçı uduşdan imtina etdikdə, qalib olan şəxsin hesabına uduş məbləğini mədaxil etmək mümkün olmadıqda (kartın istifadə müddəti bitdikdə, kart istifadəçisini müəyyən etmək mümkün olmadıqda və ya vəfat etdikdə, kart blokləşdirildikdə və s.), banklar bu barədə Təşkilatçıya kart istifadəçisinin eyniləşdirmə nömrəsi qeyd olunmaqla məlumat verəcəkdir. Beləliklə, həmin uduş məbləği uduş fondundan çıxarılacaqdır.

**3.14.** Mərkəzi Bank bu şərtlərin 3.12-ci bəndində göstərilmiş şərtlər çərçivəsində banklardan siyahını aldıqdan sonra Tərəfdaşa təqdim edir. O isə öz növbəsində 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq vergi tutulmaqla uduş məbləğini banklara köçürür, banklar isə vəsait daxil olduqdan sonra 1 (bir) iş günü ərzində həmin vəsaiti qalib olan iştirakçının kart hesabına mədaxil edir və bu barədə kart istifadəçisini məlumatlandırır (sms bildirişi, telefon zəngi, e-mail vasitəsi ilə və ya yazılı şəkildə).

Ümumilikdə, uduş məbləği uduş fondu oynandıqdan sonra 21 (iyirmi bir) iş günü ərzində qalib şəxs hesabına köçürüləcək.

**3.15.** Təşkilatçı lotereya şərtlərinə dəyişikliklər və əlavələr edə bilər. Lotereya şərtlərinə əlavə və (və ya) dəyişikliklər onların aid olduğu tirajın uduş fondunun oynanılması tarixinə azı 7 (yeddi) iş günü qalmış Mərkəzi Bankın saytında (<https://www.cbar.az/>) və Azərbaycan Banklar Assosiasiyasının saytında (<http://aba.az/>) elan ediləcəkdir.

#### **4. YEKUN MÜDDƏALAR**

**4.1.** Lotereyanın təşkili və keçirilməsi ilə əlaqədar digər münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

**4.2.** Lotereya iştirakçılarının məlumatlandırılması üçün lotereyanın şərtləri Lotereya başladığı tarixə 1 (bir) iş günü qalmış, tirajın uduş fondunun oynanılmasının nəticələri uduş fondu oynandıqdan sonra 5 (beş) iş günü ərzində Mərkəzi Bankın saytında ([www.cbar.az](http://www.cbar.az/)) və Azərbaycan Banklar Assosiasiyasının saytında (<http://aba.az/>) açıqlanacaqdır.